

UOT 631.58

**Si VƏ SiO<sub>2</sub> NANOHİSSƏCİKLƏRİNİN QOBUSTAN YUMSAQ BUĞDA (*TRITICUM AESTIVUM* L.) SORTUNUN MƏHSULDARLIĞINA TƏSİRİ**

**B.H.ƏLİYEV<sup>1</sup>, F.A.XUDAYEV<sup>2</sup>, N.Q.HÜMMƏTOV<sup>2</sup>, L.M.İSMAYILOVA<sup>1</sup>,  
H.S.ƏHMƏDOVA<sup>1</sup>, N.F.KAZIMOV<sup>1</sup>, Q.A.QƏLƏNDƏROV<sup>1</sup>**

<sup>1</sup>*Ekologiya İnstitutu, AZ 1115, 8 m/r, mahalla 3123, S.S.Axundov küç, kor. 1, Bakı, Azərbaycan;*  
*kazimov2010@yandex.com*

<sup>2</sup>*Ökinçilik Elmi-Tədqiqat İnstitutu, AZ1098, Sovxoza № 2, Pirşağı qəs., Bakı, Azərbaycan*

**INFLUENCE OF Si AND SiO<sub>2</sub> NANOPARTICLES ON YIELD OF BREAD WHEAT (*TRITICUM AESTIVUM* L.) VARIETY GOBUSTAN**

**B.H.ALİYEV<sup>1</sup>, F.A.KHUDAYEV<sup>2</sup>, N.G.HUMMATOV<sup>2</sup>, L.M.ISMAILOVA<sup>1</sup>,  
H.S.AHMADOVA<sup>1</sup>, N.F.KAZIMOV<sup>1</sup>, G.A.GALANDAROV<sup>1</sup>**

<sup>1</sup>*Institute of Ecology; kazimov2010@yandex.com*

<sup>2</sup>*Research Institute of Crop Husbandry*

*Nanotechnology – nanoparticles with nanostructures measuring between 1-100 nm (1 nm = 10<sup>-9</sup> m) is a field of science aimed at study and application. The use of nanotechnology in agriculture opens up great opportunities for the production and processing of agricultural products. Nanofertilizers are nanomaterials that provide the plant with one or more nutrients and increase the growth and development of the plant. These fertilizers have a high efficiency, gradually dissolving. Nanofertilizers that do not wash out of the soil, do not change their composition for a long time, do not form compounds with clays, carbonates and other natural substances in the soil, and are easily assimilated by plants without late assimilation are preferred. Nanofertilizers ensure healthy growth and development of the plant under optimal conditions. When using traditional fertilizers, if several hundred kilograms of fertilizer is applied to 1 hectare of sown area, it is possible to give only 125 grams of nanofertilizer to that area instead. A number of experiments have been conducted on the effects of various nanoparticles on plants. Examples include titanium dioxide nanoparticles, carbon nanotubes, magnetic iron oxide nanoparticles, silicon dioxide nanoparticles, molybdenum nanoparticles, and more. Silicon plays an important role in a number of metabolic and physiological processes in plants. Experiments were carried out on the wheat plant (*Triticum aestivum* L.). The application of SiO<sub>2</sub> fertilizers increases the depth of propagation of the root system, resistance to heavy metals, and ultimately accelerates the process of photosynthesis, with a certain effect on plant growth. The use of SiO<sub>2</sub> fertilizers accelerates the absorption of potassium by the plant, as well as promotes the accumulation of potassium, nitrogen and sulfur in the plant and, ultimately, improves plant nutrition.*

*Açar sözlər: yumşaq buğda, nanohissəcik, nanogübə, silisium dioksid, məhsuldarlıq*

*Ключевые слова: мягкая пшеница, наночастица, наноудобрение, диоксид кремния, урожайность*

*Keywords: bread wheat, nanoparticle, nanofertilizer, silicon dioxide, productivity*

## GİRİŞ

Yer kürasında əhalinin sayının getdikcə artması başarıyyətin əsas qida manbalarından biri olan danlı-taxıl bitkilərinə, əsas da buğdaya olan tələbatın durmadan yüksəlməsi ilə müşahidə olunur. Danlı-taxıl bitkilərinin məhsuldarlığının artırılması və keyfiyyətinin yüksəldilməsi əsas problem kimi qarşıda durur. Dünənədə son illərdə taxıl qılığı müşahidə olunur. Buğda bitkisi yer kürasında əhalinin qidalanmasında xüsusi yer tutur. Bu baxımdan buğdanın məhsuldarlığının artırılması müsər aqar və biologiya elmlərinin karşısındakı duran müüməz vəzifələrindən biridir.

Qida maddələrinin bitki tərəfindən manimsanılması bitkilərin bioloji xüsusiyyətlərindən, torpaqın potensial müntəbitlik dərəcəsindən, üzvi maddənin miqdardan, temperaturdan, müthtin reaksiyəsindən, torpaqın granulometrik tərkibindən, işığın intensivliyindən və digər amillərdən asılıdır [8]. Bitkilərin gübərlənməsində əsas məsələlərdən biri onların tələbatına uyğun olaraq müntəzəm qida elementləri ilə təmin olunmasıdır. Bitkinin inkişaf mərhələlərindən asılı olaraq qida elementlərinə olan tələbatın ənənlilikinin müüməz əhəmiyyəti vardır. Lakin ənənəvi gübərlər bitkinin məhsuldarlığını artırırsada, əksər hallarda torpaqın kimyavi tərkibini, fiziki-kimyəvi xassalarını negativ istiqamətdə dayışır ki, bu da öz növbəsində əkinə yararlı torpaq arazilərinin degradasiyasına səbəb olur.

Son zamanlar elm və texnikanın nailiyyətləri kənd təsərrüfatı məhsullarının əməkli istehsalına, eləcə də istehsal potensialı və imkanlarının genişlənməsinə imkan verir. Nanotexnologiya və nanomateriallər kənd təsərrüfatının bitkiçilik, heyvandarlıq, baytarlıq, quşçuluq, balıqlıq və s. sahalarında geniş tətbiq olunur [13]. Bitkiçilikdə nanoməhsulların gübə ovazına tətbiqi bitkinin qeyri-stabil hava şəraitində uyğunlaşmasını və demək olar ki, bütün arzaq, eləcə də texniki bitkilərin məhsuldarlığının artırmasını təmin edir. Tədqiqatçıların göldüyü qənaət gərə nano-texnologiyadan kənd təsərrüfatı və qida istehsalı sahəsində tətbiqi yeni sinif qida məhsullarının – nanoməhsulların yaranmasına, nəticədə geni dayışdırılmış məhsulların tədricən qida bazarından sıxışdırılmasına görüb çıxarılaq. Bununluqdan əkinə təsərrüfatı sahəsində nanotexnologiyanın tətbiqi bitkilərin mühafizəsi üçün yeni preparatların tətbiqini təklif edir. Qeyri adı kiçik ölçüləri sayasında bu preparatların yarpaq, gövdə və kökünə maksimum nüfuzetmə qabiliyyətinə malik olur [2]. Hal-hazırda bitkilər qida maddələrinin, zərərvericilərə qarşı issə pestisidləriñ dəha daqıq və təhlükəsiz çatdırılmışdır. Üçün nanomateriallardan istifadə məqsədilə müxtəlif layihələr işlənilən nanosənayəye təqdim olunmuşdur. Aparılmış tədqiqatlar və müşahidələr nanogübərlərin bitkilər tərəfindən qida elementlərinin istifadə omsalı artdırıgını, torpaqın kimyəvi cırıklanmasını azaltıldığını, normadan artıq miqdarda tətbiq olunan gübərlərin müüməz manfi təsirlərinin minimuma endirdiğini və gübərlərin tətbiq olunma tezliyinin azaldığını göstərmişdir [1].

Kənd təsərrüfatında həm dəhə az miqdarda gübərlən istifadə etmək, həm də tətbiq olunan gübərinin əməkliyi artırmaqla daha yüksək məhsul almaq nanogübərlərin istifadəsində mümkünür. Ənənəvi gübərlərdən istifadə edildikdə 1 hektar əkin sahəsinə bir neçə yüz kilogram gübə verildiyi halda, onun avəzində hamın sahəyə cəmi 125 qram nanogübə vermək mümkündür. Nanogübərlər – bitkiyə bir və ya bir neçə qida elementi vərən və bitkinin böyüümə və inkişafını artırınan nanomaddələrdər [2]. Bu gübərlər tədricən həll olmaqla yüksək təsir effektivliyinə malikdir. Torpaqdan yuyulmayan, uzun müddət tərkibini dayışmayan, torpaqda gil, karbonatlar və digər təbii maddələrlə birləşmə oşmala gətirməyən, gec manimsanılan formaya keçmədan bitkilər tərəfindən asan manimsanılan nanogübərlərlə dəha çox üstünlük verilir. Nanogübərlər bitkinin optimallı şəraitdə sağlam böyüüməsi və inkişafını təmin edir. Beləliklə, optimallı qida mühiitində sağlam inkişaf edən bitki ekstremal dayışımın hava şərtlərinə və xəstəliklərə qarşı dəha çox davamlılıq qazanır. Bitkilər müxtəlif nanohissəciklərin təsirinə dair bir sıra təcrübə tədqiqatlar aparılmışdır [8; 9]. Bunlara titan dioksid nanohissəciklərini, karbon nanoboruları, məqnetik dəmir oksidi nanohissəciklərini, silisium dioksid nanohissəciklərini, molibden nanohissəciklərini və s. misal göstərmək olar.

Silisium bitkilərdə gedən bir sıra metabolik və fizioloji proseslərdə müüməz rol oynayır. Bu sapkıda buğda bitkisi (*Triticum aestivum* L.) üzərində təcrübələr aparılmışdır [11].  $\text{SiO}_2$  gübərlərinin tətbiqi bitkinin böyüüməsinə müsbət təsir göstərməkə yaşı, kök sisteminin yılma dorliniyyini, ağır metallara qarşı müqavimətini artırın və son nəticədə fotosintez prosesinin sürətlənməsinə səbab olur.  $\text{SiO}_2$  gübərlərindən istifadə bitki tərəfindən kaliumun udulmasına sürətləndirir, habelə bitki orqanizmində kalium, azot və kükürdin toplanmasına və yekunda bitkinin qidalanmasının yaxşılaşmasına şərait yaradır.  $\text{SiO}_2$  nanohissəcikləri bitki kökləri tərəfindən suyun sorulma surətini intensivləşdirir, onun yarpaqlara daşınmasını asanlaşdırır və bitkilərdə olan hibberellin-boy hormonuna müsbət təsir edir [11].

Müxtəlif nanohissəciklər, nanoquruluşlar və nanogübərlərin kənd təsərrüfatı bitkilərinə təsirinə öyrənmək məqsədi ilə aparılmış bir çox təcrübələrin təhlili göstərir ki, bu nanoməhsullar bitkilərin boyuna, kök sistemino, fotosintez prosesinə müsbət təsir edərək xlorofilin və karotinin miqdərini artırır [12]. Bu issə öz növbəsində kənd təsərrüfatı bitkilərinin inkişafına və məhsuldarlığına müsbət təsir göstərir.

## MATERIAL VƏ METODLAR

Tədqiqat Milli Aerokosmik Agentliyin Ekologiya Institutu ilə Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İstututu arasında “Nanotexnologiyanın kənd təsərrüfatı bitkilərinə təsirin tədqiqi” mövzusunda bağlanmış məsələştiş mövzusunda aparılmışdır. Bu məqsədə

Əkinçilik ET İnstitutunun Abşeron Yardımcı Təcrübə Təsərrüfatında 45 m<sup>2</sup> sahədə təcrübə qoyulmuşdur. Təcrübə 3 təkarda olmaqla nəzarət, silisium (Si) və silisium dioksid ( $\text{SiO}_2$ ) nanogibrələri tətbiq edilmiş variantlardan ibarət olmuş və sapın 2019-cu il oktyabrın 29-da aparılmışdır.

Təcrübə qoyulmadan, əvvəl tədqiqat sahəsindən torpağın şum və şumaltı qatlarından aqrokimyavi analizlər üçün torpaq nümunələri götürülmüşdür. Məlumduñ ki, torpaq nümunəsinin düzgün qaydada götürülməsi torpaqda olan asas qida maddələrinin təyinində müüm hər rol oynayır [10]. Bəzən osas diqqət laboratoriyyada torpaq analizlərinin daşıçı aparlmasına yönəlir, lakin torpaq nümunəsinin tələb olunan qaydada götürülməsinə diqqət yetirilmir və ya bu məsələyə az şəhəriyyət verilir. Qeyd etmək lazımdır ki, götürülmüş torpaq nümunələri tədqiqat sahəsinin orta mühümlik səviyyəsini tam səciyyələndirməli və onun dayışkonlıq diapazonunu müläyyənləşdirməye imkan vermalıdır. Əgər torpaq nümunəsi tələb olunan qaydada götürülməibə və yaxud tədqiqat sahəsini tam xarakteriza etmirsə, onda aparılacaq aqrokimyavi analizlərdən etibarlı elmi naticonun çıxarılması şübhə altında olur [7]. Bununla yanaşı uzun müddət eyni bitki altında olan və ilk baxışda bircinsli gottenən sahələrdən bəzələr torpaq nümunələri müyyən metodikaya uyğun olaraq müvafiq qaydada götürülməlidir. Ümumiyyətlə, torpaq nümunələrinin götürülməsi üçün bütün dünyada qəbul olunmuş vahid bir metodiki üsul yoxdur. ICARDA-nın müvafiq metodiki vəsaitlərindən 1 hektar sahədən diaqonal istiqamətində 8 nümunənin götürüülərən qarışdırılması təklif olunur [10]. Çox vaxt 5-dən 25-də qədər götürülmüş torpaq nümunələri qarışdırılarq analiz üçün bir orta nümunə hazırlanır. Tədqiqat sahəsinin bircinslik səviyyəsindən asılı olaraq bir orta nümunə 2-8 hektar torpaq sahəsinə xarakterizə edə bilər.

Tədqiqat arazisi boz-qonur torpaq örtüyündən təşkil olunmuşdur. Torpağın aqrokimyavi xassələri – əməmli humus və azot, pH,  $\text{CaCO}_3$ ,  $\text{P}_2\text{O}_5$ ,  $\text{K}_2\text{O}$  Əkinçilik ET İnstitutunun "Torpaq və bitki analizi" laboratoriyasında müvafiq metodlara təyin edilmişdir [4].

Tədqiqatın məqsədini uyğun olaraq Si və  $\text{SiO}_2$  nanogibrələrinin bugdanın məhsuldarlıq elementlərinə təsirinin öyrənilməsi Qobustan yumşaq buğda (*Triticum aestivum L.*) sort üzərində aparılmışdır. Sort orta boyulur (96-100 sm), gövdəsi möhkəm, yatmaya davamlıdır, məhsuldar kollarınası 2,3-2,5-dir. Sünbüldə silindrik, tam yetişmədə qismən ayılan, uzun, orta sıxlıqda olub ağ rəngadır. Qılıçlıqlar ağ, kobud və dişlidir [3]. Sünbüldə sünbülcükler six yerləşmiş, dəni orta iriliğdə, rəngi ağdır. Sünbüldə dənələrin sayı 40-45 adəddir. Ekojisi sinqlardə sortun orta məhsuldarlığı 7,35 t/ha olmuşdur. Dəni keyfiyyəti olub, 1000 dənəni kütləsi 40-44 qramdır. Dəndə zülalın miqdarı 14,2-16,0%, kleykovina 30-31% olmuşdur [6]. Yüksək texnoloji və çörəkbişirə qabiliyyətinə malikdir.

Təcrübədə variantların hər birinə 1,15 kq buğda toxumu səpilmədir. Toxum əvvəlcə adı su, sonra isə distillə suyu ilə yuyulmuş və filtr kağızı üzərində qurudulmuşdur. Sapın üçün hazırlanın

toxum materialı sonra uzunluğu 12,5 m, eni 3,6 m olan əkin sahəsini 3 hissəyə bölmək, birinci hissəyə ölçüsü 20 nm olan Si nanohissəcikləri, ikinciya hamın ölçüsü  $\text{SiO}_2$  nanohissəcikləri alava olunaraq su ilə qarışdırılmışdır. Bu zaman 100 ml suya 10 mq, 50 mq və 100 mq nanohissəcik alava olunmuş, üçüncü hissə müqayisə üçün nəzərdə tutulduğundan heç bir nanohissəcik alava olunmamışdır. Təcrübənin hər bir variantına ayrı-ayrılıqda 0,1 q/ml, 0,5 q/ml, 1 q/ml qatılıqda silisium və silisium dioksid nanohissəcikləri verilmişdir.

Bütün məhsuldarlıq elementləri müvafiq metodlara təyin edilmişdir [5].

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Təcrübə sahəsindən götürülmüş torpaq nümunələrinin aqrokimyavi analizinin nəticələri cədvəl 1-də verilmişdir. Cədvəldən görüldüyü kimi torpaq qəlovi mühitli və karbonatlı olmaqla qida maddələri ilə zəif təmin olunmuşdur.

Cədvəl 1

### Boz-qonur torpağın aqrokimyavi göstəriciləri

Dərinlik, sm	pH (suda)	Umumi humus, %	$\text{CaCO}_3$ , %	Umumi azot, %	Mütəsəkkir fosfor ( $\text{P}_2\text{O}_5$ ), mq/kq	Mühədilə olunan kalium ( $\text{K}_2\text{O}$ ), mq/kq
0-25	8,6-8,7	1,355-1,364	14,5-14,6	0,086-0,087	12,6-14,4	231-238
25-50	8,7-8,8	0,855-0,867	15,0-15,5	0,066-0,067	6,7-7,8	160-169
50-70	8,8-8,9	0,544-0,563	17,5-19,5	0,045-0,046	3,1-3,2	140-147

Təcrübə variantlarına müxtəlif qatılıqda silisium və silisium dioksid nanohissəciklərin tətbiqi natiçəsində müəyyən olunmuşdur ki, nanohissəciklərin qatılığının artması ilə bitkinin kök sistemini inkişafı nəzarəçarpacaq dərəcədə artırmır ki, bu da kökün uzunluğu baxımından inkişafdan qalması ilə əlaqədardır. Məlumduñ ki, nanohissəciklər kök sistemində olan gözcük'lərə təsir edərək onları genişləndirir və natiçədə bu hissələrdən bitkiyə su və qida maddələrinin daxil olması asanlaşır. Nanohissəciklərin qatılığı çox olduqda isə onlar gözcük'ləri dolduraraq ("txax" amələ gətirərkən) onların tutulmasına da səbəb olıbilərlər. Bu halda bitkiyə su və qida maddələrinin daxil olması çatinlaşır.

Təcrübə variantları üzrə nümunə dərzləri götürüülərək bugdanın bəzi məhsuldarlıq elementləri təyin edilmiş və alınmış natiçələr cədvəl 2-də verilmişdir. Cədvəldən görüldüyü kimi nəzarət variantı ilə müqayisədə  $\text{SiO}_2$  və Si nanohissəciklərinin tətbiqi yumşaq bugdanın məhsuldarlıq elementlərinə nəzarəçarpacaq dərəcədə təsir etmişdir.

## Qobustan yumşaq buğda sortunun bazi məhsuldarlıq göstəricilərinin orta qiymətləri

Variant	Bitkinin boyu, sm	Sünbüldən dənənin sayı, adəd	1000 dənənin kütlesi, q	Sünbüldən üzunuğu, sm
Nazərat (gibrisiz)	87	36	39	7
SiO <sub>2</sub> nanohissəciyi	109	47	50	10
Si nanohissəciyi	102	42	43	8

## NƏTİCƏ

Silisium diksid nanohissəciklərin Qubustan yumşaq buğda sortunun məhsuldarlıq elementlərinə təsiri daha effektiv olmuşdur. Aparılmış ilkin tədqiqat işinin nəticələri göstərir ki, güberasız variantla müqayisədə SiO<sub>2</sub> (20 nm) nanohissəciklərindən güber kimi istifadə etdikdə bir sünbüldəkən dənənin sayı 46-49 adəd, 1000 dənənin kütlesi isə 48-50 qram intervalında dayışır. Beləliklə, orta hesabla sünbüldəkən dənənin sayı 30%, 1000 dənənin kütlesi isə 28% artmışdır.

## ƏDƏBİYYAT

- Dağhan H. Nano güberler. // Türkiye Tarımsal Araştırmalar Dergisi. 2017, 4(2): 197-203.
- Demirbilek M.E. Əkinçilikdə və qidaqada nanotexnologiya. // Qida və Yem Bilimi – Teknoloji Dergisi. 2015, 15: 47-53.
- Dənləri və danlı-paxaklı biki sortlarının kataloqu. / KTN, AEM, AzETÖL – Bakı, 2013. – 296 s.
- Hacıcaməddöv L.M., Təsləi C.M., Kosayev E.M. Torpaq, bitki və güberlərin aqrokimiyəvi analiz üsulları. – Bakı: "Müsəlim" nəşriyyatı, 2016. – 132 s.
- Musayev Ə.C., Hüseynov H.S., Məmmədov Z.A. Danlı-taxıl bitkilərinin seleksiyası sahəsində tədqiqat işlərinin dair tarix təcrübələrinin metodikası. – Bakı, 2008. – 88 s.
- Rayonlaşmış danlı və danlı-paxaklı biki sortları. / KTN, ƏETÖL – Bakı, 2015. – 44 s.
- Dəlyakov P.N. Uzగərənən nanotubluk: ströenie, sərvətlər, tətbiq. – M.: BİNOM. Ləabaratoriya znanii, 2006. – 293 c.
- Нанотехнологии для сельского хозяйства: по материалам г. «Крестьян. ведомости». // Экономика с.-х. России. 2008. № 5, с. 90-91.
- Azimi R., Borzalehd M.J., Feizi H., Azim A. Interaction of SiO<sub>2</sub> nanoparticles with seed prechilling on germination and early seedling growth of tall wheatgrass (*Agropyron elongatum* L.). // Pol. J. Chem. Tech. 2014, 16(3): 25-29.
- Estefan G., Sommer R., Ryan J. Methods of soil, plant and water analysis: A manual for the West Asia and North Africa region. 3<sup>rd</sup> ed. – ICARDA, 2013. – 243 p.
- Gautam Sh. Impact of multiwalled carbon nanotubes for the vegetative growth and yield attribute of wheat (*Triticum aestivum* L.). // PhD Thesis. Deemed University, Dayalbagh, 2014.
- Mushtaq A., Jamil N., Riaz M., Hornak G.L. et al. Synthesis of silica nanoparticles and their effect on priming of wheat (*Triticum aestivum* L.) under salinity stress. // Biol. Form – An Inter. J. 2017, 9(1): 150-157.
- Pavlov B. NTSR: Agronanoindustry consortium for innovation project management in agribusiness. // Nanoindustry. 2017. № 4, p. 68-73.

SI VƏ SİO<sub>2</sub> NANOHİSSƏCİKLƏRİNİN QOBUSTAN YUMSAQ BUĞDA (*TRITICUM AESTIVUM* L.) SORTUNUN MƏHSULDARLIĞINA TƏSİRİ

B.H.ƏLİYEV<sup>1</sup>, F.A.XUDAYEV<sup>2</sup>, N.Q.HÜMMƏTÖV<sup>2</sup>, L.M.İSMAYILOVA<sup>1</sup>,  
H.S.ƏHMƏDOVA<sup>1</sup>, N.F.KAZIMOV<sup>1</sup>, Q.A.QƏLƏNDƏROV<sup>1</sup>

<sup>1</sup>Ekologiya İnstitutu; kazimov2010@yandex.com

<sup>2</sup>Əkinçilik Elmi-Tədqiqat İnstitutu

Nanotexnologiya – 1-100 nm (1 nm = 10<sup>-9</sup> m) ölçülü nanostruktura malik nanoquruluşların öyrənilməsinə və tətbiqinə yönəlmış elm sahəsidir. Nanotexnologiyalar kənd təsərrüfatında istifadəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalında böyük imkanlar açır. Aparılmış təcrübələrin nəticəsi göstərmişdir ki, müxtəlif nanohissəcik, nanostruktur və nanogübərlər kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətlərinə təsir edir, onların istifadəsi bitkilərdə boy artırma, kök sisteminin gücləndirməsinə, fotosintez prosesinin intensivləşməsinə, karotinin emalə galmasına və məhsuldarlığın artırmasına səbəb olur.

ВЛИЯНИЕ НАНОЧАСТИЦЫ SI И SİO<sub>2</sub> НА УРОЖАЙНОСТЬ МЯГКОЙ ПШЕНИЦЫ (*TRITICUM AESTIVUM* L.) СОРТА ГОБУСТАН

Б.Х.АЛИЕВ<sup>1</sup>, Ф.А.ХУДАЕВ<sup>2</sup>, Н.Г.ГУММАТОВ<sup>2</sup>, Л.М.ИСМАИЛОВА<sup>1</sup>,  
Х.С.АХМЕДОВА<sup>1</sup>, Н.Ф.КАЗИМОВ<sup>1</sup>, Г.А.ГАЛАНДАРОВ<sup>1</sup>

<sup>1</sup>Институт Экологии; kazimov2010@yandex.com

<sup>2</sup>Научно-Исследовательский Институт Земеделия

Нанотехнология – область знаний, ориентированная на изучение и применение материалов, которые наноструктурированы и имеют размер частиц от 1 до 100 нм (1 нм = 10<sup>-9</sup> м). Использование нанотехнологий в сельском хозяйстве открывает широкие возможности в области производства и переработки сельскохозяйственной продукции. Анализ экспериментальных данных исследований воздействия различных наночастиц,nanostruktur и nanoüberbürnen на биологические свойства сельскохозяйственных растений показывает, что в целом применение наноматериалов приводит к увеличению роста, укреплению корневой системы, интенсифицирует протекание процесса фотосинтеза и образования каротина, способствует повышению продуктивности.